



Cingiz AYTMATOV

(Əvvələ ötən sayımızda)

Bəlkə belə danışmaqla tələsmişdi? Nəyişə gizlətmək məqsədi yox idi, içindən gələni demişdi. Sadəcə məktub mövzusunu dəyişdirmək istəmişdi. Həqiqətən də ham öz yerinə, həm də Totoyun yerinə utanmışdı. Mirzəqul başqa heç nə demədi. Ancaq diqqətli, qəribə və sərt baxışlarla Səidəyə baxdı, sanki razılaşmışdı. Sonra atına minib oradan uzaqlaşdı.

Səidə gün boyu Totoya kömək etdi və bu ona daxilən sevinc bəxş edirdi. Çoxdandır ki, özündə bu qədər güc tapmamış, ruhu bu qədər canlanmamışdı. O gün insanların hər işi görmək istədiyi və işlərin də inanılmaz dərəcədə sürətlə görüldüyü gün idi. Totoyun ona köməkdən daha çox mane olan uşaqlarına da əsəbləşmir, çox yaxşı davranırdı. Hətta içindən gülmək, mahni oxumaq gəlirdi. Lakin Mirzəqulun ona qəribə baxışlarını xatırlayanda ürəyi sıxlırmış, qolları yanına düşürdü...

"Niye elə baxdı mənə? Deməli nədənsə şübhələnib? Yoxsa mənə elə gəlir?"

Və belə oldu: Səidə hər dəfə Mirzəqulun görəndə narahat olur, qorxu basırı. Hər dəfə gözləyirdi ki, o soruşacaq: "Sənin İsmayılin hardadı? Onu harda gizlədirsin..." - Və ürəyi elə bərk döyündürdü ki, Mirzəqulun bunu eştirməsindən qorxurdu.

Mirzəqul gedəndən sonra evə qaçar, titrək əlləri ilə vedrədən soyuq suyu sinəsinə dağlıdağda içərdi. Dözlüməz susuzluğu belə aradan qaldırıb, ağrı başına gələrdi. "Yox, o bilmir!" -özünü əmin edirdi. - Öğər bir şey öyrənmək, məni yoxlamaq üçün gəlsəydi, bunu mən başa düşməzdim! O sadəcə hal-əhvalımı soruşdu və getdi. Birdən şübhələnsə... Hər şeyə rəğmən o məndən heç nə öyrənə bilməyəcək. Min dəfə çalışım. İsmayılim heç vaxt elə vermərəm! Başqaları göz yaşı içinde Allah'a yalvarırlar: təki ərləri yaşasın, sağ geri qayıtsın! Məgər mənim ərim mənim üçün qiymətli deyil! Məgər mən Allah'a oğlumun xoşbəxtliyi üçün ərimin gəlməyini dua etmədim! Allah İsmayılim mənə qaytarlığı ki, mən özüm onu qoruyum..."

İndi qışın ən şiddetli dövrü - Çıldə (qışın ən şiddetli dövrü) buzlu, sərt şaxtalarla gəlmışdı. Həftə boyu qar dayanırmır və külək qardan təpələr qururdı.

Aul kimsəsiz idi. Büzülüb səssizliyə qapanmış, öz içina gömülümdü. Torpaq bacalardan yüksələn dumanlardan başqa çölo heç bir şey, heç kim çıxa bilmirdi. Bacaların və bacalardan qalxan dumanın üstündə və uzadıda görünən dağların zirvələri sərt soyuğa səsizcə baxırdı.

Yaşamaq gündən-günə çətinləşirdi.

Totuqlar evə bitişik soyuq hində bir-birlərinə qıslırb və çölo çıxmaga onlar da cəsarət etmirdi. Yarı qapalı ağı kirpiklərinin altında gözlərini qırırb, kədərli-kədərli insana baxırdılar. Kaş onlara yem verən olsayı! Amma necə? Sobanın arxasındakı səkidi, öz ələ toxuduğu çuvalın içində qarğıdalı var idi. Səidə çuvalın hər gün kiçildiyini, qarğıdalının azaldığını görürdü. Gözlərinin önündə sanki öz-özünə çuval kiçiliirdi. Birtəhər keçinmək üçün payızdan bəri qarğıdalını dəyirmənə da apar-

mirdi. Çünkü üyütməyin əvəzində qarğıdalının bir hissəsinə alırdılar. Ona görə də evdə, əl dəyirmanında qarğıdalını üydürdü. Ona görə də bəzi gecələr yuxusuz qalırdı. Gündüzlər axşama qədər işləyir, gecələr də əl dəyirmanının başına keçərdi. Dəyirmanı təngnəfəs firladarkən qolu yerindən çıxacaq qədər yorular, ovucları alov kimi yanardı. Belindən ağrılar qopsa, gözləri qaralsa da, firlatmağa davam ederdı. Ərtəsi gün ərinə yemək aparmalı idi. Qarğıdalı ununun bir hissəsini uşağının yeməyi üçün ayırdı, qalanını isə İsmayıla çörək bişirərdi. Qoca qayınana ilə özü isə qırıqları ilə yetinərdi. Özlərinə qarğıdalı unundan sup bişirərdi. Belə olanda toyuqlara nə versin? Bircə yaza qədər dözsəyilər...

Səidə toyuqları yazda oğluna yumurta yedirə bilməsi üçün bəsləmək istəyirdi, amma görünür düz hesablamamışdı. Ət yox idi. İsmayıllı evə gələnədə toyuq kəsirdilər. Bir neçə böyük heyvanları olsayı onda ərinə yaxşıca

-Sənə nə olub? -Mirzəqul qadını qorxutduğu üçün xəcalət çəkdi. Ərindən uzun müddədir ki, məktub almayan qadının ağlma kim bilir nələr gələ bilərdi. -Narahat olma, qorxulası bir şey yoxdur... Sadəcə sənə demək istəyirəm ki, sabah cəbhədəkilerin ailələrinə bir az taxıl paylayacaq... Amma hamı siyahıya düşməyib. Səidə, siyahıda sənin də admın yoxdu. Yeqin manı başa düşərsən, inciməzsən. Uşaqları çox olan ailələrə, məsələn Totoyun ailəsi kimi olanlara beş ya da on kilo buğda verəcəyik.... Sabah narazılıq etməyin. Hamiya paylamalıyıq, bunu biliyəm. Amma yoxdur axı.

Səidə özünü ağır yükden xilas olmuş kimi hiss etdi.

-Nə edək, yoxdursa - yoxdur! -Özünü topalayaraq cavab verdi. "Mənə lazım deyil. Totoyun vəziyyətində olanlara verin, mən başımın çərəsinə baxaram" - demək istəyirdi amma buna cəsarət etmədi, susdu.

Mirzəqul onun bu hərəkətini başqa cür başa düşdü.

-Qətiyyən səhv başa düşmə, - sanki özünə haqq qazandırmaq üçün dedi. -Növbəti dəfə sənə də verərik... Mütləq... Bunu mən söz verirəm... Evdəki qocaya da de ki, narahat olmasın. Deməsin ki, Mirzəqul bizim tayfadən

dr..."

Beynində hər şey bir-birinə qarışmış, ayağının buzlara toxunarkən çıxan səs sanki beynindən gəlirdi. Eva gələnə qədər bir neçə dəfə dönbə baxdı. O, vəziyyətini heç kimə göstərmək üçün üzünü şal ilə örtmüştü.

Dünən aul qara xəbərlə çalxalandı. Tütün anbarında bir-birilə piçildaşan qadınlar Toyoy belində tütün çuvalı ilə yanlarından keçəndə susdular, onlar göz yaşı tökürdülər. Onlardan biri, üzü şal ilə örtülmüş və üzündə dırnaq izləri hələ getməmiş qadın özünü saxlaya bilməyib hönkür-hönkür ağlamağa başladı:

-Yazış yetimlər! Qoy sizin dağlarmız almanın başına uşsun!...

Kənd soveti Baydalının Stalinqrad ətrafinda öldüyü ilə xəbər verməyə gəlməsi.

Son zamanlar aulun hər tərəfində kişilərin ağırlı yas yalvarişları eşidilirdi: Boorumoy!

Boorumoy! Boorumoy!.. (canım, ciyərim oy!)

- Bir tərəfdən digər tərəfə yellənərək qışqırıldılar. Kütənin arasındakı arabalardan qadınlar hayqırıntıları onlara sanki cavab olurdu. Onlar qapının arxasında arxa-arxaya oturaraq üzlərini qanadana qədər dırnaqlayır və ağı söyləyirdilər:

Sənin zirehin gümüşdəndi
Bir aslan kimi güclü idin,
Zirehin boş divarda asılmış,
Qara şal mənim başında
Oğlun düşmənləri məhv edəcək!
O-o-o-ya, e-e-ey-i!

Gecə yarısına qədər, səsləri yorgunluqdan kəsilənə qədər qırğız qadınları mühabibədə ölenlər üçün beləcə ağlaşırdılar. Hər dəfə, nə vaxt ki, hər kəs aulda ölen insanın evində toplaşanda Səidəni qorxu basırdı. Özü də bilmədən qadınların arxasında gizləndi. Belə kədərli günlərdə o, dağda hər hansı insan olmayan yerə qaçmaq, orada təklikdə ağlamaq istəyirdi.

İndi isə növbə Totoya gəlməşdi. İnsanlar onun evinin qarşısına toplanacaq, o da öz növbəsində özünü döyo-döyo, üz-gözünü dırnaqlayıb ağlayacaq, kiçik uşaqları böyük adamlar kimi saçlarını yolacaq, aula çıxıb dırəklərə söykənərək gələn adamları qarşılayacaq və "Atam oy, ezil kayran, atam oy!" - deyə özlərini döycəkdilər. Yazış Totoy başına gələn faciəni hələ bilmirdi. Mirzəqul xəbərin verilməsini gecikdirmişdi. Qırğızlarda adət belə idi ki, bu cür xəbərlərə dərhal demirdilər. Ölüm hadisəsinin bildirilmə vaxtını ağısaqqallar qərarlaşıdırırdı. Ölümə bağlı rəsmi bildirişdən başqa polkun komandiri polkovnik də məktub göndərmişdi.

O yaxırdı ki, qoşun hücumu keçmiş amma Volqa çayı ilə minalanmış ərazi arasında sıxlıq qalmışdı. Düşmənin mövqeləri minai ərazinin arxasındaymış. Çıxılmaz vəziyyət olub. Əsgərlər pulemyot atışlarırla vurulub öldürülür, amma heç kim minai sahəyə girməyə cəsarət etmirdi. Bu vaxt Baydalı öna çıxmış, minaları partlatmışdı. Beləcə açılan keçiddən keçib düşmən üzərinə hücuma keçib mövqeyi əl almışdır.

Mirzəqulun evində toplanan ağısaqqallar məktuba qulaq asıldıqdan sonra kəndlərinin övladı kimi Baydalının xatirəsini yad etmək üçün uzun müddət susdular... Bu müddətdə səssizcə də oxunurdu...

(Davamı olacaq)

Povest

ÜZ-ÜZƏ

at yedizdirərdi. Necə də yaxşı olardı! Evdə yeməli nə varyidisa, nə tapirdəsə İsmayıll üçün saxlayırdı. "Biz necə olsa yaşayarıq. Su ilə keçinərik", -yaşlı qayınanasına deyərdi, hansi ki, o deməsə belə, oğlu üçün hər şeyi qurban verməyə hazır idi. Amma yənə də əri evə gələndə utanır, kədərlənir, ürəyi parçalanırı.

Səxaltı gecələrdə İsmayıll qapının çölündə, əsgər geyiminin üzərinə keçirdiyi çox köhnə, çirk içində geyimdə görünürdü. Avaralar kimi başını şalla yaxşıca bağlayırdı. Bir az qızındıqdan sonra İsmayıll vücudundan ürpədici qoxu yayılırdı. Səidə onun köynəyini ocağın üzərinə tutaraq bitlərini təmizləyərkən təssüf hissi ilə düşünərdi: "Belə dəhşətli soyuqda halın necə olacaq? Evdə olsaydım paltarına toz qondurmazdım..." İsmayıll ocağın başında bardaş qurub səssizcə oturar, vəhşiləşən baxışlarında donuq, amma qorxunc bir parıltı sezilərdi. Soyuqdan İsmayıll üzü sərtləşmişdi.

Səidə başa düşürdü: onun üçün çətindir; ona nəvazış göstərməyə, səhəbətləri ilə onu əyləndirməyə çalışırı. Öz-özünə deyirdi: ər-aradə yaxşı günlərdə olduğu kimi pis günlərdə də birlikdə olmalıdır. Nə qədər çətin olsa belə, qatlanacam. Önəmlə olan İsmayıll xilas olmasına. Əlbəttə, bir gün qurtulacaq, o vaxta qədər mən har şeyi edər, hər şeyə qatlanam.

Səidə susaraq sadəcə razılıq əlaməti olaraq başını tərpətdi. O an nə düşünəcəyini bilmirdi. Ona minnətdər idи, amma donuq baxışları ilə sanki onu rədd edirdi: "Mənə toxunma! Mənə elə baxma, qorxuram! Burax, gedim!"

Mirzəqul onun gözlərinin içinə baxdı. İndi özlərinə gəlmışdilər sanki. Mirzəqul dedi:

-Yaxşı, get, usağın yəqin ağlayır...

Səidə geri qayıtdı. Bir az getdikdən sonra yariya qədər çevirilib baxdı. Mirzəqul başını əyərək xəndəyin kənarıyla arxasına baxmadan yoluñə davam edirdi. Atı asta addimlara gedirdi, onu sürətlənməsi üçün heç nə etmirdi.

Bəlkə də yaxasını qaldırıldığı üçün onu zəif, donqarı çıxmış, qolsuz ciyinlərinin çökəmisi kimi görürdü. "Paltosunu satacağını deyir..."

Amma palto ilə soyuqdan titrəyir!..." - Səidə fikirləşdi. Birdən içində mərhəmət hissi oyanırdı. Peşman oldu. Arxasıyla qaçaraq atın üzəngindən tutub saxlamaq və könlənүü almaq, üzrəxahlıq etmək istədi... "Mən evli qadınam. Məndə nə görmüsən? Kənddə yaxşı qızlar yoxdur? Sən hələ bilmirsən ki, ərim yanım-

da"

Mehman HƏSƏN
Tərcümə edən:
AMEA-nın Nizami adlı
Ədəbiyyat İnstitutum
əməkdaşı

